



RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

10 APREL 2018-ci il ÇƏRŞƏNBƏ AXŞAMI № 78 (6111) GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET WWW.RESPUBLICA-NEWS.AZ

Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbana

Hörmətli cənab Baş nazir, Başçılıq etdiyiniz koalisiyanın ölkəmizdə keçirilmiş parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm. Seçkilərin nəticələri həyata keçirdiyiniz siyasətə xalqınızın dəstəyini, Sizə olan etimadını bariz şəkildə əks etdirir. İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi

zi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm. *Hörmətlə,*

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2018-ci il.

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Giorgi Marqvelaşviliyə

Hörmətli cənab Prezident, Tkibuli bölgəsində yerləşən kömür mədənidə baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzulayıram.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 aprel 2018-ci il.

Azərbaycan Respublikasında "Elm günü"nin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq **qərara alıram**:
Hər il martın 27-si Azərbaycan Respublikasında "Elm günü" kimi qeyd edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 9 aprel 2018-ci il.

Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə **qərara alıram**:

1. Gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2018-ci il.

Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə **qərara alıram**:

1. Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 aprel 2018-ci il.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhali olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 9 aprel 2018-ci il.

Konstitusiyaya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi Plenumunun xüsusi konstitusiyaya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiyaya Məhkəməsinin məlumatından AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiyaya işinə baxılıb.

Konstitusiyaya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarla deyilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının kifayət qədər əsaslan-

dırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənəsibliyini və işdə iştirak edən bütün şəxslərin qanuni mənafətlərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına Əlavə

Cəlilabad, Masallı və Yardımlı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si	Təhsil müəssisələrinin adları	Ayrılan vəsait
1	Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	310 000
2	Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	230 000
3	Cəlilabad rayonu Ağsəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	390 000
4	Cəlilabad rayonu Oğrubağ kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
5	Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	425 000
6	Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması	230 000
7	Cəlilabad rayonu Hacıcağ kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	390 000
8	Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	390 000
9	Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	285 000
10	Cəlilabad rayonu Suluçəşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
11	Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	315 000
12	Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	425 000
13	Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması	390 000
14	Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	285 000
15	Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması	262 000
	Cəmi	5 177 000

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına Əlavə

Respublikanın regionlarında içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısı

№	Rayon	Yaşayış məntəqəsinin adı
1	Ağcabədi (Taxtakörpü)	Laçın obaları
2	Ağdam	Əfətli (Hacıturallı) Üçoğlan (Ballar)
3	Ağstafa	Köçvəli Yeni gün
4	Balakən	Sarıbulaq
5	Bərdə	Arabaçılar Hacılar
6	Göyçay	II Ərəbəcbirli
7	İsmayıllı	Zoğallıq
8	Quba	Ağbil Aleksyeyevka Möhüc Talabıqışlaq
9	Qusar	Aşağı Ləyər Samur
10	Lerik	Geskon Molalan Sors Şingədulan
11	Şəmkir	Tatarlı Evoğlu
12	Tərtər	Mamırılı Poladlı Təzəkənd Cilovdarlı
13	Tovuz	Əlimərdanlı Xatınlı Qaraxanlı Qədirlı
Cəmi:	13	30

Brüsseldə yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər

Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı daimi nümayəndəliyinin binası qarşısında bu ölkədə yaşayan azərbaycanlıların həmrəylik aksiyası keçirilib.

Aksiyada iştirak edən soydaşlarımız Avropada yaşayan azərbaycanlıların öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur. Bildirilib ki, bu gün dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında birlişərək, xalqımızın və dövlətimizin mənafətləri qorumaq üçün həmrəylik nümayiş etdirir. Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qruplarının ölkəmizə imicini ləkələməyə istiqamətlənən fəaliyyətini pisləyib. Bir qrup vətənpərvərlik hislərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına



söylədiyi təhqirlərin milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını vurğulayıblar. Aksiyada "Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!", "Vətəndən kənarda Vətənin adını uca tutun!", "Azərbaycan Suriya deyil, olmayacaq da!", "Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib.

Daha sonra aksiya iştirakçıları Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində

yaradılmış məntəqə seçki komissiyasında olublar. Azərbaycan diasporunun üzvlərinə seçkiyə hazırlıq prosesi, seçki məntəqəsində yaradılmış şəraitlə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatlarına uyğun olaraq seçki məntəqəsində seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb.

AZƏRTAC

Belarusda yaşayan azərbaycanlılar bəyanat yayıblar

Belarusda yaşayan azərbaycanlılar bəyanat yayıblar.

Azərbaycan İcmaları Konqresindən AZƏRTAC-a daxil olan bəyanatda qeyd edilir ki, Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir.

"Azərbaycanın iqtisadi cəhətdən inkişafı, siyasi gücünün artması, bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, xüsusilə bu təşkilatlarda əhəmiyyətli tərəfdaş kimi qəbul edilməsi ölkəmiz haqqında

dolğun informasiya formalaşdırıb. Lakin bu imicə xələl gətirməyə çalışan bəzi soydaşlarımız fərqi deyillər ki, düşüncüləşmə addımları ilə şübhəli çağırışlara cavab verərək Vətənimizin gələcək taleyini, beynəlxalq imicini nə dərəcədə şübhə altına atmış olurlar. Biz, aprelin 11-də - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə onları yarımadan doğru seçim etməyə çağırıraq" - deyib bəyanatda qeyd olunur.

AZƏRTAC

Məzahir Pənahov:

Seçkiləri işıqlandırmaq üçün KİV-lərə hər cür şərait yaradılır

Azərbaycanda kütləvi informasiya vasitələri seçkilər vaxtı həmişə Mərkəzi Seçki Komissiyasının (MSK) yanında olur. KİV-lər MSK-da qeydiyyatdan keçmir, onlara seçkiləri işıqlandırmaq üçün hər cür şərait yaradılır. Xarici KİV-lər də bu statusa malikdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov aprelin 9-da bir sıra aparıcı xarici kütləvi informasiya vasitə



Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südəbə Həsənovə, Rövşən İsmayilov, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fərid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Məhird Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Paşayevanın, ekspert Bakı Dövlət Universitetinin Konstitusiyası hüququ kafedrasının baş müəllimi Elçud Nesirovun,

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi İkrəm Şirinovun, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil Muxtar Mustafayevini iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq xüsusi konstitusiyaya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III və V hissələrinə, 28-ci maddəsinin I və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusuna əsasən konstitusiyaya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinə (bundan sonra - Konstitusiyası Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiyası) 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinin I, III və V hissələrinə, 28-ci maddəsinin I və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələri, iddianı təmin etmənin ləğv olunmasını nəzərdə tutan 162-ci maddəsi, iddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi qaydasını nəzərdə tutan 163-cü maddəsi barədə ətraflı məlumat verilmiş və qeyd edilmişdir ki, həmin maddələrin bəzən təcürbədə düzgün tətbiq edilməməsi fiziki və hüquqi şəxslərin bir sıra konstitusiyası hüquqlarının pozulmasına səbəb olur. Sorğunun qənaətinə görə, yaranan ziddiyyətləri aradan qaldırmaq, onlara aydınlıq gətirmək, vahid məhkəmə təcürbəsini formalaşdırmaq, bələhikə də fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin daha səmərəli təmin edilməsi üçün məsələyə Konstitusiyası Məhkəməsi tərəfindən hüquqi qiymət verilməsi zərurəti yaranmışdır.

Konstitusiyası Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunda qaldırılan məsələlər vahid məhkəmə təcürbəsini formalaşdırılması üçün əhəmiyyət kəsb edərək insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəlməlidir.

Konstitusiyası Məhkəməsinin Plenumu sorğunun mahiyyətindən çıxış edərək, iddianın təmin edilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin bir sıra normalarının şərh edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyası Məhkəməsi Plenumunun formalaşdırıldığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqların sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı üzrə çıxış edir (M.Hüseynovun şikayəti üzrə 2015-ci il 4 mart tarixli Qərar).

Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə əgilləntən müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiyası Məhkəməsi Plenumunun V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel tarixli, C.İsmayilzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli və "Azərbaycan Respublikası Mülki Pro-

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair

14 mart 2018-ci il

sessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 2014-cü il 4 iyul tarixli Qərarları).

Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiyaya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrasına nəticəsində hüquqların səmərəli şəkildə bərpə olunmasını təmin etməlidir (Konstitusiyası Məhkəməsi Plenumunun "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair" 2015-ci il 2 sentyabr tarixli Qərarı).

Konstitusiyanın tələblərinə əsaslanan Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiyyətini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcək icrasını təmin edən müvafiq tədbirlərin görülməsini mümkünliyünü də nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur.

İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsini mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir.

İddia tələblərinin təmin edilməsinə olan tələbat mübahisələrin prosessual qaydada həll edilməyə başladığı dövrdən yaranmışdır. İddianın təmin edilməsi məqsədilə Roma hüququ cavabdehdən mübahisənin mahiyyəti üzrə hakim qərar qəbul etməsinə qədər məhkəməyə gəlməsi və iştirak etməsinə zəminlik edəcək şəxsi təqdim etməsinə tələb edirdi. Bu cür zəmanətin olmaması cavabdehin şəxsin saxlanması qaydasına gətirib çıxarırdı.

Sovet dövrünə qədər qüvvədə olan mülki qanunvericiliyə görə, iddianın təmin edilməsi üçün daşınar əmlak üzərinə həbsqoyma, daşınmaz əmlak üzərinə qadağa tətbiq edilməsi, ölkəni tərk etməmək barədə ixtisat, zəminlik və s. təminat növləri tətbiq edilə bilərdi.

Sosialist quruluşu bazar iqtisadiyyatının mövcudluğunu faktiki olaraq heçə endirdi və bu mülki məhkəmə icraatı üçün iddianın təmin edilməsi qaydalarının əhəmiyyətini azaldılmasına gətirib çıxardı. Qeyd edilmişdir ki, 2000-ci ilə qədər qüvvədə olmuş Mülki Prosessual Məcəllənin tələblərinə görə, məhkəmə öz təşəbbüsü ilə iddianı təmin etmək üçün tədbirlər görə bilərdi.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin iradəsi ilə iddianı (bankin öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (ya və) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.

İddianın təmin edilməsi üzrə tədbirlər yalnız iddianın təşəbbüsü ilə və yalnız cavabdehə münasibətdə tətbiq edilir. Buna görə də Mülki Prosessual Məcəllənin 157-ci maddəsində iddianın təmin edilməsi üçün tədbirlər görülməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olan subyektlərin dairəsi "işdə iştirak edən şəxs" ifadəsi ilə müəyyən edilmişdir. İddianı təmin etmə tədbirinin mahiyyəti və prosessual təyinatı nəzərə alınmaqla buraya tərafələr, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya bərənsiz mübahisə edilən hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar daxildir (Mülki Prosessual Məcəllənin 46-cı maddəsi).

İddianı təmin etmək haqqında ərizə ayrıca yazılı sənəd kimi işi icraata qəbul etmək məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 149.4-cü maddəsinə uyğun olaraq iddianı təmin etmə tədbirlərinin görülməsi haqqında vəsatət iddia ərizəsində də göstərilə bilər.

İddia ərizəsi məhkəmənin icraatına qəbul olunana qədər və işin mahiyyəti üzrə qətnamənin çıxarılmasından sonra iddianı təmin etmək üçün tədbirlərin görülməsinə yol verilir. Bu qayda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildiyi hallara

şamil olunmur.

Mülki Prosessual Məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Maddənin mənasına görə, iddianı təmin etmək haqqında ərizəyə onun daxil olduğu gündən sonrakı iş günündən gec olmayaraq baxılır.

İşdə iştirak edən şəxslərə məlumat verilmədən ərizəyə baxılması (ex parte) iddianın təmin edilməsi üzrə tədbirin qarşı tərəfin "gözlənilməzlik effekti" yaratması kimi vacib xüsusiyyətə əsaslanır.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərafətlərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasları təmin etməsinə deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlilətlə istənilən məlumatları, məsələn tərafətlərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə üzə gətirməsinə zərurətini, əmlak və maliyyə vəsaitlərinin digər şəxslərin üzərinə rəsmiləşdirilməsi yönəlməli hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.

Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakim qəbul etdiyi qərarda müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll edir.

Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılaçaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianı təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirir və ya qeyri-mümkün edə bilər.

Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinin "müvəqqəti xarakter daşıyır" müddəası onu nəzərdə tutur ki, iddia rədd edildikdə məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minmə qədər saxlanılır. Lakin məhkəmə, qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianı təmin olunmasını ləğv etmək haqqında qərarda çıxara bilər (Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsi). İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır (Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsi).

Konstitusiyası Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılaçaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyarı cavab verməlidir:

-bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilə bilər;

-bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; -tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə münasib olmalıdır.

Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə münasiblik prinsipi "hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə münasib olmalıdır" kimi ifadə olunmuşdur.

Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqəndirilir.

Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası Avropa İttifaqının Ədalət Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiyası Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiyası hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVIII əsrin sonu - XIX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır.

Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənilib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olun-

tələrinin nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Məzahir Pənahov bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərinin 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir. Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək. ATƏT-in nümayəndələri də bu seçkilərdə müşahidəçi qismində çıxış edəcəklər. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir.

Bu təcrübə 2008-ci ildən tətbiq olunur. İlk dəfə Azərbaycanda tətbiq olunan bu praktikanın əsas üstünlüyü veb-kameraların onlayn rejimdə fəaliyyət göstərməsidir. Dünyanın istənilən yerindən heç bir məhdudiyyət olmadan MSK-nın saytına daxil olub seçki prosesini izləmək mümkündür. Bu təcrübə Azərbaycandan sonra digər ölkələrdə də tətbiq edilməyə başlanıb.

AZƏRTAC

birlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirir və yaxud qeyri-mümkün edə bilər.

Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər.

Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.

Digər tədbir kimi əmlakın həbsdən azad edilməsi barədə iddia irəli sürülməsi halında həbs edilmiş əmlakın satışının dayandırılması, cavabdehin üzərinə əmlakın qorunub saxlanması ilə əlaqədar müəyyən vəzifələrin qoyulması və s. göstərmək olar.

Digər tədbirlər də, hər bir halda Mülki Prosessual Məcəllənin 157-ci maddəsində göstərilmiş məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün məhkəmə tərəfindən iddianı təmin etmə tədbirlərinin qəbul olunmasına yol verilmir.

Qanunverici cavabdehə və başqa şəxslərə müəyyən hərəkətləri etməyi qadağan etmək nüvündə iddianı təmin etmə tədbirlərinin görülməsi zamanı (Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələri) həmin qadağanı pozan fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə cərimənin tutulmasını nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 158.5.1 və 158.5.2-ci maddələri).

Bundan əlavə, iddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsinə həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır (Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsi).

Mülki Prosessual Məcəllə təmin etmə tədbirlərinin qəbul olunması haqqında qərardadın yerinə yetirilməməsi nəticəsində vurulmuş ziyan anlayışını açıqlayır.

Konstitusiyası Məhkəməsinin Plenumu hesab edir ki, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin norması istifadə oluna bilər, çünki bu maddədə nəzərdə tutulmuş qaydada zərərin əvəzinin ödənilməsi mülki hüquqların universal müdafiə üsuludur. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpə etmək üçün çəkdiyi və ya ölkəməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), həblə hüququ pozulmasaydı, həmin şəxsin adı müli dövrüyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxış fayda) başa düşülür.

Göstərilənləri nəzərə alaraq Konstitusiyası Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

-Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinin, "Konstitusiyası Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 52, 60, 62, 63, 65-67 və 69-cu maddələrinin rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu

QƏRAR ALDI:

1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi" qəzetlərində və "Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Məlumatı"nda dərc edilmişdir.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr:

Fərhad ABDULLAYEV.

Buzovna qəsəbəsində yeni idman zalının açılışı olub

Aprel 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində yeni idman zalının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov idman zalının Bakı və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Programına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişində tikildiyini bildirib. İdman zalında hər cür şəraitin yaradıldığını vurğulayan nazir deyib ki, uşaqlar, yeniyetmələr və gənclər burada idmanın sirlərinə yiyələne biləcəklər. A.Rəhimov qeyd edib ki, Buzovna idman zalının istifadəyə verilməsi Azərbaycanın idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür. Bu gün ölkəmizdə 43 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bundan əlavə, bir neçə Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Milli Məclisin deputatı, Azərbaycanın Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti, deputat Rauf Əliyev çıxışında Buzovna sakinlərinin xahişi əsasında inşa edilən zalın qəsəbədə uşaq, yeniyetmə və gənclərin idmana daha geniş cəlb olunmalarına imkan yaradacağını deyib.



Çıxışlardan sonra mərasim iştirakçıları zalda yaradılan şəraitlə tanış olublar.

Ümumi sahəsi 1500 kvadratmetr olan ikimərtəbəli binada universal idman, trenajor zalı, şahmat, tədris, məşqçi, həkim, soyunub-geyinmə otaqları, inzibati kabinetlər və kafe var. Bina ən müasir avadanlıqla təchiz edil.

lib. İdman zalının ərazisində süni örtüklü voleybol meydançası da yaradılıb. Buzovna idman zalı müasir havalandırma, işıqlandırma və yanğına qarşı mühafizə sistemləri ilə təchiz edilib. Buraya yeni su, qaz, işıq və rabitə xətləri çəkilib. Ərazidə geniş abadlıq işləri görülüb, yaşillıq zolağı salınıb.

AZƏRTAC

Türk Şurasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub

Aprel 9-da Türk Şurası baş katibinin müavini Ömər Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib. Bildirib ki, aprelin 11-də 5 milyon 315 minə yaxın seçici 5 min 641 seçki məntəqəsində səs verəcək. Seçkiyə



hazırlıq işləri yüksək səviyyədə görülüb, zəruri şərait

yaradılıb. Seçkiləri 51 beynəlxalq kütləvi informasiya

vasitəsinin 118 təmsilçisi işıqlandıracaq. 890 beynəlxalq müşahidəçi, 59 minə yaxın yerli müşahidəçi səsvermənin gedişini izləyəcək.

Səsvermə günü iki qrup halında üç şəhərdə müşahidələr aparacaqlarını deyən Ömər Kocaman seçkilərə hazırlıqları yüksək qiymətləndirib. O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinə 16 müşahidəçi daxilidir.

AZƏRTAC

Mərkəzi Seçki Komissiyasının sədri Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri üçün brifinq keçirib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 9-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izləndiyini söyləyib. O deyib ki, ölkəmizdə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin, o cümlədən digər aşkarlıq institutlarının azad və sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün şərait



yaradılıb. Seçkilərdə "exit-poll" keçirmək məqsədilə MSK-ya ünvanlanmış bütün müraciətlər müsbət qarşılanıb. Əksər seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Bu işə dünyanın istənilən yerində olan internet istifadəçilərinə hətta Azərbaycana gəlmədən,

seçki məntəqəsində olmadan MSK-nın internet sahəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki günü birbaşa onlayn rejimdə səsvermə, səsərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəlcədən axıradək fasiləsiz izləməyə imkan yara-

dır. MSK başda olmaqla bütün seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Seçki günü Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə edə bilərlər.

MSK sədri, namizədlər üçün yaradılan şərait, həmçinin Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və seçki praktikasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə xarici jurnalistlərə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

AZƏRTAC

Dmitri Savelyev:

Rusiya Türkiyə ilə münasibətlərin möhkəmlənməsində Azərbaycana arxalana bilər

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Ankara sammitinin beynəlxalq siyasət üçün əhəmiyyəti ilə bağlı fikrini bölüşüb, region ölkələrinin xarici siyasətinin qurulmasında Azərbaycanın rolunu qiymətləndirib.

- Dmitri İvanoviç, Ankara üç ölkənin liderlərinin görüşündə nəyi daha böyük nailiyyət hesab edirsiniz?

- Üçtərəfli sammitin ən vacib yekununu, zənnimcə, Avropa və Birləşmiş Ştatlara verilən bu siqnal oldu: regionumuzdakı problemlərin həllində sizin xidmətinizə daha ehtiyacımız yoxdur! Yüzlüklər boyu dünya siyasətində dəyişiklik Qərbin xeyir-duası ilə baş verib, lakin bu era başa çatıb: indi region ölkələri Suriya məsələsinə müstəqil həll etmək üçün birləşiblər. Şübhəsiz, Moskva, Tehran və Ankara müxtəlif mülhazirələri rəhbər tutaraq bu prosədə iştirak edirlər. Lakin Rusiya Elmilər Akademiyasının Qara dəniz - Xəzər regionunun Siyasi və Sosial Tədqiqatlar İnstitutunun direktoru Viktor Nadein-Rayevski "dəyirmi masa"da çıxışında əbəs yerə demədi: "Tarix boyu ölkələrimiz arasında hər şey baş verib, lakin Suriyada müharibənin başa çatdırılması məsələsi ortaya çıxdanda biz qüvvələrimizi birləşdirməyə nail olduq". Rusiya, Türkiyə və İran Yaxın Şərq regionunda yeni təhlükəsizlik sistemi arzusunu və bunu yaratmaq imkanını dünyaya nümayiş etdirəndə strateji yanaşma anı fikir itxtilaflarına üstün gəldi.

- Siz hesab edirsinizmi ki, Ankaradakı görüş üç ölkənin liderlərinin bir sıra gərgin məsələlərdə Qərb ölkələri qarşısında vahid cəbhədə çıxış etmək imkanına çevrilib?

- Suriya probleminə nə ABŞ, nə Avropa aşkar sülh quruculuğu təşəbbüsü təklif edə bilmədiklərindən Astanadakı danışıqlar formatı hazırda böhranın siyasi həllini tapmaq üçün yeganə real imkanlıdır. Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko "dəyirmi ma-



sa" çərçivəsində vurğulayıb ki, "Astan prosesi"nin mövcudluğu faktı ABŞ-ın son dərəcə qıcıqlandırır, onlar bu prosesi öz maraqlarına qarşı açıq çağırış kimi qəbul edirlər, axı bu format Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə bağlıdır: Suriya tənzimləməsinin iştirakçılarının əksəriyyəti ŞƏT-in üzvləri (Qazaxıstan və Rusiya kimi), müşahidəçiləri (İran kimi), ya da bu təşkilatın tərəfdarıdır (Azərbaycan və Türkiyə kimi)". ŞƏT terrorizmə qarşı mübarizədə məxsusi regional struktura malikdir, axı Türkiyə ilə İranın sərhədində silahlı dəstələrin mövcudluğu ninki milli, həm də regional təhlükəsizliyə təhdiddir.

Bu cür əməkdaşlığın genişləndirilməsi regionun bütün ölkələrinə əhatə etməlidir. Moskvada keçirilmiş VII Beynəlxalq Təhlükəsizlik Konfransı buna nümunədir. Onun 95 dövlətdən olan iştirakçılarının sırasında İranın müdafiə naziri, briqada generalı Əmir Hətəmi və Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kerim Vəliyev də var idi. Xüsusilə demək lazımdır ki, terrorçuların ərəb Şərqindən, o cümlədən Suriyadan Rusiyaya keçməsi yolunda Azərbaycan faktiki olaraq buferdir. Azərbaycanın müstəsna dərəcədə peşəkar xüsusi xidmət orqanları və ordu-suna var, onlar öz işlərini effektiv yerinə yetirir və rusiyalı həmkarları ilə qarşılıqlı geniş əlaqə təcrübəsinə malikdirlər. Rusiya beynəlxalq terrorizmə və narkotəhlükəyə qarşı mübarizə metodlarını müəyyənləşdirərək, Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində regionun aşkar liderlərindən biri kimi, şübhəsiz, Azərbaycan ilə əməkdaşlığa arxalanır.

- Ankara sammitinin onun iştirakçılarının özü üçün hansı əhəmiyyəti var?

- Bizim ölkəmiz üçün bu, hər şeydən əvvəl cənub hüddudlarında yürüdülməsinə əşkar tərəqqidir. Politoloq Şərqşünas Vyacheslav Matuzov "dəyirmi masa"da çıxışında obrazlı şəkildə deyib: "Biz ABŞ-ın Yaxın Şərqin yeni-dən qurulması üzrə global planını pozduq". Qərb ölkələrinin Rusiyaya dünya arenasında təcrid etməyə çalışdıqları şəraitdə, Rusiya regionun mühüm dövlətləri, ilk növbədə Türkiyə ilə fəal dialoq aparır. Bu, NATO-nun yeganə ölkəsidir ki, Birləşmiş Ştatlardan ayrılmağa getmədi və öz maraqlarından çıxış edərək Rusiya ilə strateji ittifaqa girdi.

Bundan başqa, Suriya münaqişəsinin tənzimlənməsində fəal əməkdaşlıq ölkələrin digər istiqamətlərdə də bir-birinə etimadını artırır, çünki Rusiya, Türkiyə və İranın nüvə energetikası, nəqliyyat və ticarət sahələrində bir çox kəşif maraqları var. İndi Türkiyənin inşaat şirkətləri Rusiyaya fəal sürətdə qayıdır, İranla Xəzər dair bir sıra razılaşmalar əldə olunub, Azərbaycandan keçən "Şimal-Cənub" dəmir yolunun tikintisi davam edir. Yeri gəlmişkən, xətrilərim ki, bu magistrallıq, Azərbaycan və Rusiyanın dəmir yollarını birləşdirmək üçün əlaqələndirici həlqə olacaqdır. Rusiyanın Qafqaz və Mərkəzi Asiya regionlarına çıxışı, habelə Avropanın Fars körfəzinə və Hindistana çıxışı isə qarşılıqlı ticarət həcmi bir neçə dəfə artırmağa imkan verəcək. Onu da vurğulayım ki, "Şimal-Cənub" xüsusi əlaqələndirmə komitəsinin yaradılması onun təşəbbüskarı məhz Azərbaycan olub, Rusiya və İran isə bu ideyanı yaxından dəstəkləyib. Azərbaycan, ümumiyyətlə, Rusiyanın ən etibarlı tərəfdarıdır. Qarşılıqlı iqtisadi maraqlar, həmçinin ölkələrimizin siyasi münasibətlərinin inkişaf vektorunu müəyyən edir və bu kontekstdə Ankara sammiti də birinci dərəcəli əhəmiyyətə malikdir. Ona görə də, Türkiyə və Rusiya haqqında söhbət gedirsə, onda bu yaxınlardakı böhrandan sonra bizim münasibətlərimizin bərpasında Azərbaycan heç də az rol oynamayıb. Rusiya da öz strateji tərəfdaşına, o cümlədən Türkiyə ilə əlaqələrin gələcəkdə möhkəmlənməsi baxımından tam arxalana bilər.

AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının nümayəndələri prezident seçkilərinə hazırlıq işləri barədə məlumatlandırılıblar

Aprel 9-da Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Alimovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub.

AZƏRTAC xəbər verir ki, Rəşid Alimov seçkilərdə müşahidəçi qismində iştirak edəcək nümayəndə heyətinin tərkibi ilə bağlı məlumat verib. O bildirib ki, təmsil etdiyi nümayəndə heyətinin tərkibi bu sahədə peşəkarlardan ibarətdir. Onlar MDB ölkələrinin bir çoxunda seçkiləri müşahidə ediblər. Baş katib Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilərinin seçkilərin nəticələrinə obyektiv rəy verəcəklərini söyləyib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qonaqlara aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıq işləri barədə məlumat verib, onların suallarını cavablandırıb.

AZƏRTAC



MSK-da İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib



Aprel 9-da İslam Əməkdaşlıq Təşkilatının siyasi məsələlər departamentinin direktoru Askar Mussinovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

AZƏRTAC xəbər verir ki, 11 aprel prezident seçkilərini izləmək üçün ölkəmizə səfərə gəldiklərini qeyd edən Askar Mussinov müşahidə missiyasının tərkibi barədə məlumat verib. O, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsinin tərəfdarı olduğunu bildirərək müşahidə missiyasının nəticələrinə dair obyektiv rəy bildirecəyini diqqətə çatdırıb.

Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. MSK sədri prezident seçkilərinin demokratik, azad və şəffaf keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, qonaqların suallarını cavablandırıb.

AZƏRTAC

Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik yanında İctimai Şuranın yeni tərkibinə seçilmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə bildiriş ki, dövlət qurumları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında ilk əməkdaşlıq sənədi kimi hələ 2014-cü ilin sentyabr ayında nazirliklə həmin Şura arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, S.Müslümov qeyd edib ki, sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi 35 ixtisaslaşmış QHT ilə əməkdaşlıq müstəvisində yerinə yetirilir. Həmçinin, məişət zorakılığının zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün 10 qeyri-dövlət qurumu nazirlikdəki müvafiq komissiya tərəfindən akkreditasiya olunub. Eyni zamanda, nazirlik yanında fəaliyyət göstərən İctimai Şurada 15 vətəndaş cəmiyyəti institutundan nüma-

yəndələr təmsil olunur. Nazirlik müvafiq sahələr üzrə ixtisaslaşmış 60-a qədər vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlıq həyata keçirir. Bununla yanaşı, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobil əlləri, göz-dən əllər, müharibə veteranları və digər əhəli qrupları üzrə ictimai birliklərin rəhbərləri ilə vaxtaşırı görüşlər keçirilir, onların rəy və təklifləri dinlənir, bu və ya digər aidiyyəti məsələlərə dair ictimai müzakirə və məsləhətləşmələr aparılır, qarşdakı dövrdə də bu istiqamətdə işlər davam etdiriləcək.

Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın bütün formalarında öz təsdiqini tapmasından, İctimai Şuranın yeni tərkibinin seçilməsində bərabər yanaşma və şəffafıqlıq prinsiplərinin təmin olunmasından məmnunluqla bəhs edəblər. Onlar İctimai Şuranın öz vəzifələrini göstərilən etimada uyğun yerinə yetirəcəyini, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara töhfə vermək əzmi ilə fəaliyyət göstərəcəyini vurğulayıblar.

M.MUSTAFAFAYEV, "Respublika".

Çində Asiya Media Sammiti keçirilib

"Asiyada KİV-lərin əməkdaşlığının yeni dövrü - qarşılıqlı əlaqə və innovativ inkişaf" adlı sammitdə Azərbaycanı AZƏRTAC təmsil edib

Aprel 9-da Çinin San-ya şəhərində Asiya Media Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, sammit Boao Forumunun İllik Asiya Konfransı çərçivəsində baş tutub. "Asiyada KİV-lərin əməkdaşlığının yeni dövrü - qarşılıqlı əlaqə və innovativ inkişaf" adlanan sammitə qitənin müxtəlif ölkələrini təmsil edən 140-dan çox media nümayəndəsi qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC təmsil edib.

Sammitin məqsədi Asiya KİV-lərini qitədə ölkələr və xalqlar arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi, inkişafın və mədəniyyətlərin təbliğ edilməsi istiqamətində



söylərini artırmağa çağırmaqdır. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü Huanq Kunming qeyd edib ki, indiki dövrdə

medianın diqqət ayırmalı olduğu əsas məsələlər sülh və inkişafdır. "Bu iki amil olmadan qitədə əmin-amanlıq əldə etmək mümkün deyil. Ona görə

də bunlar medianın prioritet mövzuları olmalıdır. Asiya mediası innovasiyalardan həm yararlanmalı, həm də onların inkişafı sahələrə təbii təbliğ etməlidir", - deyərək vurğulayıb.

Sammitdə Çin və xarici medianın "Bir kəmə - bir yol" Xəbər Alyansının dəstəklənməsi barədə birgə bəyannaməsi qəbul edilib. Həmçinin 22 ölkədən 19 media qurumu arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Sammit işini bölmə iclasları ilə davam etdirib.

Tədbir Boao Forumu, Çin Media Qrupu və Çin İctimai Diplomatiya Assosiasiyası tərəfindən təşkil edilib.

AZƏRTAC

Söz dünyasında onun da imzası var



Salon ağzınadək dolu idi. İki gəncin bir-birinə olan saf məhəbbətini, ülvü sevgisini tərənnüm edən tamaşaçı izləməyə gələnlər səbirsizliklə sonluğa gözleyirdi. Her kəs həyəcanlı idi. Bir-birini böyük məhəbbətlə sevən Nərgiz Cəfərin toya hazırladığı bir məqamda tale onlarla əl bir oyun oynamışdı. Avtomobil qəzası bu arzunu yarımcı qoymuş, Cəfəri yarananmış, Nərgiz isə belindən ağır zərbə almış, fəqərə sütunu zədələnmiş, ayaqları iflic olmuş, əlil arbasına möhtac qalmışdı. Lakin bütün bunlar onların sevgisini söndürməmiş, əksinə daha da alovlandırmış, bir-birlərinə daha möhkəm bağlanmışdılar. Ancaq bu cütlüyün qovuşmasına əngəl törədənlər də vardı. Cəfərin anası oğlunun əlil qızla ailə qurmaması üçün hər cür tədbirə əl atırdı. Fəqət...

Pərdə yavaş-yavaş qalxır, son səhnə oynanılacaqdı. Her kəs taleyin əlil arbasına məhkum etdiyi Nərgizin öz sevgisini qovuşub-qovuşmayacağına intizarındaydı. Dəqiqələr, saniyələr ötür, səhnə bir-bir dəyişir, nəhayət göz-lənən an gəlir. Nərgiz Cəfərin evlənmə təklifini qəbul edir. Bir anda salonu alqış sədaları bürüyür, hər kəs uzun mübarizədən sonra bir-birinə qovuşan və xoşbəxt cütlüyün sevincini onlarla birgə yaşayır. Bu, xeyrlə şərin əbadi mübarizəsində xeyirin, ilahi, heç zaman ölməyən sevginin qələbəsi idi. O anda tamaşaçılar arasında oturub hər səhnəni həyəcanla izləyən Ofelyanın hansı hissələr keçirdiyini sözlə ifadə etmək belə çətin idi. Hissə qapılıb bütün baş verənlərin bir tamaşa, yaxud real bir həyat olduğunu da bir anlığa unutmş, sanki bu oynanılanları o, qələmə almamış, nəhayət bu faciəli həyatı özü yaşamamışdı. Bəli, respublikanın qocaman sənət məbədinin biri olan Gəncə Dövlət Dram Teatrı özünün 123-cü teatr mövsümündə şair-publisist, dramaturq Ofelya Mədətqızının "Sevgi ölmür" lirik dramını tamaşaçılara təqdim etmişdi, özü də böyük anşlaqla...

səsinə ıcaltdı, üsyan etdi. Bir gün ömür-gün yoldaşı Müzəffərə: "Mən heç kəsə yük olmaq istəmirəm, xahiş edirəm məni illər evinə yerləşdir" — deyəndə bəlkə də gözəlşədiyi cavabı eşitdi: "Bu nə sözlərdir danışsən, sən heç kəsə yük deyilsən. Onu da bil ki, sən çox güclüsen, məgər həyatını təhlükə altında qoyaraq ürayındakı ciddi qüsuru, həkimlərin qəti etirazına baxmayaraq yeganə ciyəparamızı dünyaya gətirib, hər ikimizi xoşbəxt edən sən deyildinmi? O vaxt hər şeyə rəğmə: "Tanrının möcüzəsi böyükdür, mən bu uşağı dünyaya gətirəcəm" — deyib ölümlə döyüldün. Bəli, Tanrının möcüzəsi böyükdür, ancaq nə olur-olsun, sən nəfəsimdək mən sənənin yanında olacam" — demişdi.

Günlərin bir günündə bu möcüzə baş verdi. İllərlə çarpayısı məhkum olan, sözün həqiqi mənasında yerimək əvəzinə dözəmə ilə sürünməsi ilə hər kəsin ürəyini qana döndərən Ofelya həyata sanki yenidən gəlmiş, əlil arbasına da, qalıtq ağaclarına da əlvida deyib çətinliklə də olsa özü yeriməyə başladı. Həyatda dönüş uğrunda mübarizə illərini aldı elindən. Hər zaman başının üstündə gördü Allahını, köməyi də ondan dilədi, heç vaxt: "Axı nədən, nə üçün, nəyə görə" — deyib şikayətlənmədi, Tanrının möcüzəsinə inandı. Qəlbində doğulan hiss və duyğularını misralara çevirərək "Allahım var!" — deyib səbir etdi: "Məni əlil bilməyin, mən ki əlil deyiləm, ürəyimdə deyəcəyim sözüm, bu yaralı köksümdə yanan odum, közüüm var" — deyən şair eyni zamanda alın yazısı ilə barışmağa da hazır olduğunu "Allahım var!" adlı şeirində belə ifadə edir:

*Qoy sizi kövrəltməsin,
bu gün də dediklərim,
Ayaq üstə durmağa daha
böyükdür gücüm.
Fəqət, yazılıbdısa öncədən
alın yazım,
Bu yazının önündə acız,
söndükdür, gücüm!*

Ofelya Mədətqızı əsasən lirik şeirlər yazır və bu şeirlərin ruhunda insana, insanlığa məhəbbət dayanır. Vətənpərvərdir, bu yurdun ağır-acılarını da, gözəlliklərini də, müasir insanların duyduğu düşüncələrini də böyük həvəslə qələmə alır. "Qarabağ", "Vətən", "Yenil-məzdir Azərbaycan", "Dözəmi ürək" kimi müxtəlif, gərayli və tənclilərinə, "Tükənməyən arzular" adlı poemasında doğma Azərbaycanın yaralarının sağalacağına, həsrətini çəkdiyiymi, gözələri yollarda qalan Qarabağımızda döncəyimizə bəslədiyi ümidlərini dilə gətirir. Ulu xalqın tarixi keçmişi ilə öyünür, türk dünyasının birliyinə, çətin, pis günlərin bitəcəyinə inam bəsləyir. 2017-ci ilin iyulunda türk dünyası yazarlarının Gəncə yazarları ilə görüşündə təsirlənərək yazdığı "Ucaltım bayrağın!" adlı şeirində söylədiyimi bu fikirlər güclü, təsirli və inandırıcıdır:

*Hep seninlə övündüm,
Toprağında büyüdüm,
Her an seni düşündüm,*

*Kerkük ulu Türk halkım
Ucaltım bayrağın!*
Onun nəsr əsərləri də oxucular tərəfindən maraqla oxunur, sevilir, yüksək dəyərləndirilir, çünki, yanlıq yazır, hiss və duyğularını məntiqli təfəkkürlə cilalaya bilir. "Sevgi ölmür", "Qırmızı qaşlı üzük", "Xəyanətin qurbanları", "Tənhalığın sonu", "Qoşa çarpayı", "Sevgili hocam", "Bir ürayın döyüntüsü" (monoloq) və s. bu kimi nəsr nümunələrində həyat həqiqətlərinə fərdi münasibət özünə-xas üslubla təsvir olunur. Hazırda o, "Qırmızı qaşlı üzük" hekayəsinin əsasında eyni adlı pyes üzərində işləyir. "Sevgi ölmür" lirik dramı avtoportret xarakterli əsərdir. Müəllif burada öz acı həyatını qələmə alıb. Əsərin uğurlu səhnə taleyi onu göstərdi ki, Ofelya Mədətqızı dramaturgiya sahəsində də yazıb-yaratmaq potensialına malikdir. Ofelya xanım bununla həm də uzun illərdən bəri yazdığıqlarının səhnə həyatını reallaşdırmaq arzusunun gerçəkləşdirə bilib.

Doğrudur, hər bir tamaşa kollektiv əməyin bəhrəsidir, burada teatr rəssamından tutmuş, quruluşçu rejissor və aktyor oyununadək hər şey tamaşanın yüksək səviyyədə təqdim olunmasına xidmət edir. Ancaq gəlin etiraf edək ki, bu birgə yaradıcı əməyin əsasında daha çox yüksək bədii təsir gücünə malik olan əsər dayanır.

Bəli, 30 ildən artıqdır ki, söz-sənət dünyasında sözdən abidə yaradan, imzaları içində imzasını tanıdan Ofelya Mədətqızı bu illərdə misra-misra ömür yaşayıb, neçə-neçə ədəbi qəhrəmana ömür verib.

2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ofelya Mədətqızı bir neçə kitabın müəllifidir. Onun müxtəlif illərdə "Mənim iztirabları", "Tənhalıq dərdi", "Şəfali eller", "Tükənməyən arzular", "Ümidlər", "Mən səni özümə qaytaracağam" adlı kitabları işıq üzünə gətirib. Dəfələrlə illərlər ümumrespublika bədii yaradıcılıq bəxış-müsabiqəsinin qalibi olub. "Qafqaz Media" İctimai Birliyinin "Cəsarətli qələm", "Vidəni qələm", "Xəmsə" mükafatlarını alıb, "Qızıl qələm" mükafatına layiq görülmüş. Çoxlu sayda Fəxri fərmanlarla təltif olunub. 2017-ci il onun üçün daha düşərlə olub. Belə ki, şair-publisist, dramaturq Ofelya Mədətqızı 2017-ci ildə Prezident təqaüdünə layiq görülmüş.

Bu illər ərzində o, taleyin zərbələrinə dəyənətlə dözdü, sıxıntılar, çətinliklər onu sındırmadı, əksinə daha da mətinləşdirdi, yazdı, yaratdı, ədəbi mühitdə tanındı, oxudu, tamaşaçı rəğbəti qazandı. Düşünürəm, söz adamı üçün ən böyük mükafat da ele budur. Çəkdiyi acılara rəğmə "Həyat sən nə qədər şirinsən" deyən Ofelya Mədətqızının yaşamaq inamı güclüdür: "Cox yoruldu, insan nə qədər dərd çəkər. Senəkinin bu misraları düşür yadıma: "Tale casarətillərdən qorxur, qorxaqları isə məhv edir". Mən də mübariz olub hər cür əzab-əziyyətə dözərək mətin olmağa çalışdım. Kədərli anları duymasaq, yaşamasaq, xoşbəxt anların qədrini bilmərik. Həyatının kədəri də, acısı da, şirini də ömrümə yazılan tale payımdır. Bu mənim ömrümdü, acı olduğu qədər də şirin ömrümdü".

İnanırıq ki, ən çətin anlarında həmişə yanında olan həyat yoldaşı Müzəffərə, yeganə övladı Eminin, qəlini Kamalənin, nəvələri Səmanın, Nicatın əhatəsində bütün ağır-acılarını unudaraq qələmə daha sıx sarılan Ofelya xanım hələ bundan sonra bir başqa xoş halə yazıb-yaradacaq, çünki deməyə sözü çoxdur...

Zümrüd QURBANQIZI,
"Respublika".

MÜƏLLİM VƏ TƏLƏBƏLƏR TİBBİ MÜAYİNƏ OLUNUR

2014-cü ildən etibarən Səhiyyə Nazirliyi üzrə xüsusi sərəncamla fevral-may aylarında yaşı 18-dən yuxarı əhalinin profilaktik tibbi müayinələri keçirilir. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi aksiyası əhali tərəfindən razılıqla qarşılanmış və bundan yüksək səviyyədə bəhrələnilir. Gəncə şəhərində də bu nəcis aksiyası müntəzəmliklə keçirilir. Məqsəd xəstəliklərin qarşısının alınması, erkən aşkarı, müayinə və müalicə işinin effektivliyinin artırılması, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır.

Eyni zamanda, 2014-cü ildən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası ilbوی həyata keçirilir. Bu il 12 fevraldan başlayaraq əhalinin tibbi müayinələri ərazi poliklinikaları tərəfindən öncədən tərtib olunmuş cədvəllərlə həyata keçiriləcək.

2014-cü ildən etibarən Səhiyyə Nazirliyi üzrə xüsusi sərəncamla fevral-may aylarında yaşı 18-dən yuxarı əhalinin profilaktik tibbi müayinələri keçirilir. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi aksiyası əhali tərəfindən razılıqla qarşılanmış və bundan yüksək səviyyədə bəhrələnilir. Gəncə şəhərində də bu nəcis aksiyası müntəzəmliklə keçirilir. Məqsəd xəstəliklərin qarşısının alınması, erkən aşkarı, müayinə və müalicə işinin effektivliyinin artırılması, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır.

Eyni zamanda, 2014-cü ildən "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrası ilbوی həyata keçirilir. Bu il 12 fevraldan başlayaraq əhalinin tibbi müayinələri ərazi poliklinikaları tərəfindən öncədən tərtib olunmuş cədvəllərlə həyata keçiriləcək.

diyyatda olan uyğun xəstələr üçün baxış, məsləhət və konsiliymlar keçirilir.

Səhiyyə idarəsinin rəisi əlavə edib ki, əhalinin tibbi profilaktik baxışı bundan sonra da həmin temple 12 mayadək davam edəcək. Növbəti qrafiklərə uyğun digər təhsil müəssisələrində də belə tibbi baxışların keçirilməsi planlaşdırılıb.



Zabit XƏLİLOV,
"Respublika".

Şamaxıda tibbi müayinə uğurla davam edir

Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

Şamaxıda tibbi müayinə uğurla davam edir. Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

Şamaxıda tibbi müayinə uğurla davam edir. Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

Şamaxıda tibbi müayinə uğurla davam edir. Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

Şamaxıda tibbi müayinə uğurla davam edir. Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

Şamaxıda tibbi müayinə uğurla davam edir. Ölkə əhalisinin sağlamlığının təmin edilməsi, səhiyyə müəssisələrinin yenidən qurularaq dünya standartlarına cavab verən formaya qaldırılması üçün dövlət investisiyaları artırılıb. Şamaxıda tibbi müayinə uğurla davam edir.

"Azərişiq" ASC Şirvan bölgəsindəki elektrik şəbəkələrini yeniləşdirir

"Azərişiq" ASC ölkənin bütün regionlarında olduğu kimi, Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETS) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur. Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülmüş.

Yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kV-luq "Qarasu" yarımstansiyasının tikintisi yekunlaşmışdır. 35 kV-luq "Pirsaat" yarımstansiyası tikilərək yenidən qurulub. Eyni zamanda, Pirsaat kəndində 4,4 km məsafədə yeni 6 kV-luq hava xətlərinin, 10,19 km məsafədə ÖİN (Özünüdaşı-

yan İzolyasiyalı Naqillər) kabel xətlərinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi yekunlaşıb. Hazırda Hacıqabul rayonunun Udulu kəndində yüksək gərginlikli 35 kV-luq Udulu hava xətti 1,2 km məsafədə yenidən çəkilir. Nə-



Qədir ASLAN,
"Respublika".

lər davam etdirilir. Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq "Cavad" yarımstansiyası tikilir. Bununla yanaşı, Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır.

Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyyəçilik hava xətti 5,3 km məsafədə yenidən qurulub. Rayonun 20 yanvar qəsəbəsində 6 kV-luq Arbatan hava xətlərinin demir yolu budaxlanmasına yenidənqurma işləri aparılır, artıq 3,8 km hissədə yenidənqurma işi başa çatıb. Saatlı rayonunda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Şirvan şəhərində isə yeni yəni sayış massivinin enerji təchizatı xəmi layihələndirilərək, tikinti işlərinə başlanılıb, 1 km magistral ÖİN xətti çəkilib.

Qədir ASLAN,
"Respublika".

"Ağ qızıl" xalqımızın sərvətidir

"Ağ qızıl" zaman-zaman Mil-Muğan, Şirvan düzlərində yaşayan insanların ruzi mənbəyi olub. Bu yerlərin sakinləri pambıqçılıq kimi qədim peşənin sirlərini yiyələyib, onu gələcək nəsillərə ötürüblər. Bir vaxtlar "strateji məhsul" adlanan "ağ qızıl" maraqlı son illərdə əzəlsə də yurdun Mərkəzi Aran hissəsində, xüsusilə Saatlı rayonunda insanlar öz dədə-baba peşələrini unutmadılar. Hətta quraqlıq keçən mövsümdə suya tələbatı hədsiz olan pambıqçılıq tələbi-becərilmiş, ona aqrotexnikni qaydada qulluq göstərilməsi o qədər asan olmasa da, saatlılılar ruhdan düşməyib, məhsuldarlıq uğrunda əzmə çalışdılar.

İndi zaman dəyişib. Pambıqçılığın inkişafı, "ağ qızıl"ın titrilen şöhrətinin geri qaytarılması dövrün vacib məsələsinə çevrilib. Saatlıda pambıqçılığa diqqət bərabər artır. Ərazisinin həcminə görə respublikada ələ də böyük rayon hesab olunmasa da, Saatlıda hazırda 4 pambıq emalı zavodu fəaliyyət göstərir. Yeni torpaq sahələrinin döviyyəyə daxil edilməsi hesabına pambıq sahələri ildən-ilə genişləndirilir. Bu yaxınlarda Dədə rayonunda keçirilən müşavirədə cari ildə ölkədə pambıqçılığın daha da inkişaf etdirilməsi vəzifəsi qarşıya məqsəd qoyuldu. Müşavirə iştirakçılarından olan "CTS-Agro" MMC-nin Saatlı Pambıq İstehsalı və Emalı Zavodunun direktoru Qismətəli Mirzəyevlə söhbət zamanı öyrənirik ki, cari ildə də pambıqçılıq nəzərdə tutulan tapşırıqların öhdəsindən layiqincə gələcək, qarşıya qoyulmuş vəzifələri yerinə yetirəcəklər. Direktor deyir:

- Hər şeydən əvvəl, razılıq hissi ilə bildirməliyəm ki, bu gün ölkəmizdə pambıq istehsalçıları sözlün əsl mənasında hərtərəfli pambığı ilə əhatə olunmuşlar. Pambıqçılığa məşğul olan fermerlər məhsulu əkib-becərmək üçün torpağın şumundan, aratından başlamış hazır məhsulun yığımına qədər bütün işlərə "CTS-Agro" MMC tərəfindən nağd pul verilir. Əldə olunan vəsaitlə pambıqçı gübrə, preparat, yanacaq və sairə ilə təmin olunur, maşın-mexanizmdən isti-

fadə edə bilir. Bütün bunlar isə məhsulun becərilməsində öz müsbət təsirini göstərir. Suvarma suyu sandan müəyyən çətinlik yaranarsa da suvarma sistemi əməkdaşları pambıq əkinini optimal müddətdə su ilə təmin edə bilərlər. Direktor sözüna davam edir:

- Yeri gəlmişkən deyim ki, pambıqçılığa maraqlı ildən-ildə artır. Saatlı rayonunun Əhmədbəyli, Dədə Qorqud, Heydərabad, Əlislətanlı, Azadkənd, Fətəlikənd, Qara Nuru və başqa kəndlərdə sakinlər öz dədə-baba peşələrini əzmə davam etdirir, hər il ailə bütüncünə xeyli vəsait aparırlar. Pambıqçılıqda daha artıq müvəffəqiyyət qazanan fermerlərini də adını razılıq hissi ilə çəkmək istəyirəm. Səyyaf Hüseynov, Fərman Qurbanov, Fəriz Qurbanov, Sabir Atakışiyev, Əsəd Hüseynov öten il yüksək məhsuldarlıq əldə etmişlər.

Tofiq HÜSEYN,
"Respublika".

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində hərbi dəniz aspektlərinə dair kitab çapdan çıxıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin rəisi, tarix elmləri doktoru, professor Nurulla Əliyevin müəllifi olduğu "1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri" kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə hazırlanan bu elmi-tədqiqat əsəri Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyinə həsr olunub. Kitabın elmi məsləhətçisi Azərbaycan Milli Emlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, elmi redaktoru isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun ərmanşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevdir.

Nəşrdə 1918-1920-ci illərdə Azərbaycanda baş

vermiş mühüm hərbi-siyasi hadisələr, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hərbi-dəniz sahəsindəki fəaliyyəti kompleks şəkildə işıqlandırılıb. Eləcə də Azərbaycanda hərbi-dəniz qüvvələrinin yaranması və inkişafı, hərbi-dəniz potensialının quruculuq problemləri və ölkəmizin müvafiq sahədə müdafiəsinin təşkili istiqamətində görülən işlər əhatəli şəkildə oxucuların diqqətinə çatdırılıb.

Elmi-tədqiqat əsərinin "Xəzər bölgəsinin böyük apancı dövlətlərin geostrateji rəqabət obyektinə çevrilməsi və Azərbaycan Xalq Cümhuriyyəti 1918-1919" adlandırılan birinci fəsilində Birinci Dünya müharibəsi illərində, eləcə də Rusiya imperiyasının süqutundan sonra Qafqaz bölgəsində baş verən proseslərdən, Xəzər regionunun böyük dövlətlərin geostrateji rəqabət obyektinə çevrilməsindən söhbət açılır. Həmçinin belə gərgin ictimai-siyasi şəraitdə xalqımızın milli



tində fəaliyyətini əks etdirən fotoşəkillərə də geniş yer verilib. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaradılmasının 100 illik yubileyinə dəyərli töhfə olan nəşr əl humanitar məktəblərin və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, adyunkt və aspirantları, tələbə və kursantları üçün sanballı elmi mənbədir.

AZƏRTAC

“AzerGold” QSC geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir

“AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədəninə hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırmışdır. Nəticədə, “AzerGold” QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəni vermişdir. Ölkə başçısının tapşırığı və Azərbaycan hökumətinin həyata keçirdiyi siyasi kursa uyğun olaraq “AzerGold” QSC-nin hədəfi yaxın gələcəkdə bir sıra mədənləri istismara verməklə dağ-mədən sənayesinin kompleks inkişafı, qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və ölkəyə valyuta axınının təmin edilməsi, regionların inkişafına dəstək, yeni iş yerlərinin açılması və bununla da, əhəlinin sosial rifahının yüksəldilməsidir. Bu məqsədlə Cəmiyyət geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir.



re davam etdirilir. Qeyd edək ki, sulfid fazası çarçivəsində metallurji testlər aparılacaq, laborator analizlərinin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sənaye quruculuğu işləri həyata keçiriləcək. Qeyd edək ki, sulfid fazası çarçivəsində metallurji testlər aparılacaq, laborator analizlərinin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sənaye quruculuğu işləri həyata keçiriləcək.

geoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. Filizçay yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin 2-ci rübündə hazır ediləcək. Köhnəmədən digər yatağı - Mazımçay yatağında buruq-qazma işlərinin birinci mərhələsi

yata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çarçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20,000 metrden çox təşkil edəcək. “AzerGold” QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur. Geofiziki tədqiqat işləri Cəmiyyətin sifarişli ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıqlara gəndərilir. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrasına planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artırır.



başla çatdırılmışdır. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilir. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrasına planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artırır. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin 4-cü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanılması planlaşdırılır. 2018-ci ildə bütün layihələr üzrə hə-

miyyətin sifarişli ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıqlara gəndərilir. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrasına planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artırır. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin 4-cü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanılması planlaşdırılır. 2018-ci ildə bütün layihələr üzrə hə-



İRAN PREZİDENTİ ABŞ-a XƏBƏRDARLIQ EDİB



İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib. “APA”-nın verdiyi xəbərə görə, bu barədə İranın yerli telekanalları məlumat yayıb.

Həsən Ruhani Donald Trampı nəzərdə tutaraq qeyd edib ki, 15 aydır ABŞ-da iş başına gələn cənab çoxlu iddialar irəli sürür, ziddiyətli danışıq və rəftar tərzini sərgiləyir, çalışır ki, Hərterəfli Birgə Fəaliyyət Planının tələblərini pozsun. “İndi də deyirlər, biz yenidən başa düşmüşük ki, bu plan məsələsində aldanmışıq. Bu, düzgün iddia deyil. Biz bu işi görməyə başladığımız ilk gündən qarşılıqlı fayda şərti ilə bu anlaşmanın dünyanı və tərəflərin xeyrinə olacağını demişdik. Hərterəfli Birgə Fəaliyyət Planı çox möhkəm təməllər üzərində qurulub və indiyə kimi çoxlu sərəfə baxmayaraq, pozulmayıb. Biz baş verə biləcək hadisələrə görə bütün lazımı tədbirləri görmüşük. Bu plan olsa da, olmasa da, ABŞ və ya ABŞ-sız olsa da, hər bir variant üçün hazırıq. Bizim texnologiyamıza və xalqımızın həyat tərzinə heç bir ziyan gəlməyəcək”, - deyərək Həsən Ruhani bəyan edib.

Eyni zamanda, İran lideri ABŞ müqavilənin şərtlərindən birini çıxacağı təqdirdə, cavablarının gözləniləndən də ağır olacağını dilə gətirib. O deyib: “İran razılışmanı ləğv edən ilk ölkə olmayacaq, ancaq Tramp bu addımı atarsa, çox peşman olacaq. Müqavilənin ləğvindən bir həftə sonra bunun şahidi olacağıq”.

Xatırladaq ki, Rusiya, Türkiyə və İran arasında ötən həftə keçirilən zirvə görüşündə İran lideri ABŞ və İsrailin bu günə qədər gördükləri işlərdə heç bir uğura nail olmadıqlarını iddia edib.

ABŞ SURIYAYA HƏRBİ MÜDAXİLƏNİ İSTİSNA ETMƏYİB

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah təbiiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxiləni istisna etməyib. “APA”-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ağ Evin təhlükəsizlik və terrorizmə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib.

Verilən xəbərə əsasən, Tomas Bossert Dumada kimyəvi silah təbiiqinin dəhşətli hal olduğunu vurğulayıb.

Bununla yanaşı, qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp da Suriya ordusunun Duma şəhərini mühasirəsini daındırmaq tələb edib.

Eyni zamanda, Rusiya və İranın Bəşər Əsədə dəstək verdiyini vurğulayan Donald Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, “Bəşər Əsəd bunun üçün cavab verəcək”.

Bakı Xəbərlər Akademiyası Açıq Təndere Dəvət Edir

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1. İdarənin xərcləri (balet üçün xüsusiy yer örtüyü)

Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Lot üzrə iştirak haqqı 150 (yüz əlli) manat. Tel.: (012) 597 24 82 (Həmid Məhərrəmov)

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Dövlət Xəzinedarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
Müxbir Hesabı:
AZ41NABZ01360100000000003944
SWIFT CTREAZ22

Bakı Xəbərlər Akademiyası
Hesab: 2178201-002766
VÖEN: 1400151881
Təsniifat kodu: 142340
Səviyyə: 7
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 75.

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün ərizə;

—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah təbiiq olunması və 70 nəfərin ölümü barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah təbiiq olunmasına dair xəbəri təkbiz edib. Rusiya Xarici İşlər Nazirliyi isə “dumanlı və saxta bəhənlərlə Suriyaya hərbi müdaxilənin tamamilə yolverilməz olduğunu və ağır nəticələrə gətirib çıxara biləcəyini” bəyan edib.

Bununla yanaşı, Suriya ordusunun xlor qazı və digər zərərli qazlar təbiiq etməsi ilə bağlı informasiyaların döviyyəyə buraxıldığını qeyd edən Rusiya XİN-i Suriyada qanuni hökumətin dəvəti ilə rusiyalı hərbiçilərin olduğunu xatırladıb.

LAVROV: AFRİNƏ NƏZARƏT SURIYAYA QAYTARILMALIDIR



Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

XİN başçısı xatırladı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrin işğal etmək niyyətində olmadığını bildirib.

Sergey Lavrov deyib: “Afrinə indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.

Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınmış və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.

SANKSIYALAR RUSIYALI MİLYARDERLƏRƏ BAHA BAŞA GƏLDİ

Ötən həftə ABŞ tərəfindən bir sıra rusiyalı oligarxlara təbiiq olunan iqtisadi sanksiyalar nəticəsində rusiyalı milyarderlər maddi itkilərə məruz qalıb. “APA”-nın məlumatına görə, bu barədə “Forbes” jurnalı xəbər verib.

Məlumat əsasən Rusiyanın 50 zəngin iş adamının ümumi itkiyi 12 milyard dollar təşkil edib. “Forbes” in 2017-ci il üzrə reytinginə əsasən 200 zəngin insan içində 23-cü yeri tutan Oleq Deripaska ən çox itirən biznesmendir. Onun “RusAl”, “En+ Group” şirkətləri sanksiyalardan ciddi zərər görüb və dəyəri xeyli itirib.

Sanksiya siyahısında olmasından baxmayaraq, “Forbes” reytingində 8-ci yerdə qərarlaşan Vladimir Potanin də ciddi itki ilə üzləşib.

Bununla yanaşı, adı sanksiya siyahısında olan Viktor Vekselberq isə təxminən 1 milyard dollar itirib.

Xatırladaq ki, aprelin 6-da rəsmi Vaşinqton 7 rusiyalı sahibkar, onların nəzarətində olan 14 şirkət və 17 məmura qarşı sanksiya təbiiqinə başlayıb.

“Bakı Metropoliteni” QSC Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində Məhkəmə Tibbi və Patoloji Anatomiya Mərkəzinin texnoloji avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, zəif cərəyan sistemi və santexnika işlərinin satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. Tender iştirakçılarna təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəklidə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfiği küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Xanmı Hacıyev, telefon: 490-00-91) ala bilərlər.

LOT-1. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ərazisində Məhkəmə Tibbi və Patoloji Anatomiya Mərkəzinin texnoloji avadanlıqlarının quraşdırılması, elektrik təchizatı, zəif cərəyan sistemi və santexnika işlərinin satın alınması

İştirak haqqı - 700 manat
Hesabın adı: BAKI METROPOLİTENİ QSC
Hesab nömrəsi (IBAN): AZ98AZRT38050019440010268002 AZN
VÖEN: 1402871431
Bankın adı: AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ01350100000000022944
SWIFT BİK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün yazılı müraciət;

—tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

—tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

—tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır).

—Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

—iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

—iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

—İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

—Müvafiq işlərdə lisenziyanın olması.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 may 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 23 may 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfiği küçəsi 20, ünvanına “İcraat Nəzarət, Kərgüzərlik və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılardan təklifləri 24 may 2018-ci il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçılardan səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“BAKİ METROPOLİTENİ” QSC TENDER KOMİSSİYASI.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qeyri-maddi aktivlərin satın alınması ilə əlaqədar AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 3 lot üzrə keçirilir. Tenderin predmeti: Lot 1. Rəsmi statistika hesabatları və digər statistik məsələlər üzrə proqram təminatlarının hazırlanması işlərinin satın alınması.

Lot 2. Statistik vahidlərin Dövlət Reyestrinə üzrə proqram təminatlarının hazırlanması işlərinin satın alınması.

Lot 3. Əhəlinin siyahıya alınması üzrə proqram təminatlarının hazırlanması işlərinin satın alınması.

—İddiaçılar öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəq zərfdə yazılı formada təqdim etməlidirlər.

—müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

—İddiaçılar hər bir lot üzrə 500 manat iştirak haqqını göstərilməsinə hesab köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İsağaclar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilərlər (əlaqələndirici şəxs: Qasımov Qönçə, telefon: (012) 538-62-57).

Adı: Dövlət Statistika Komitəsi
Hesab №-si: AZ59CTRE00000000000002238401
VÖEN: 1300189411
Benefisər (alan) bank: Dövlət Xəzinedarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22
XHK 2238401(002353)

Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—tenderdə iştirak etmək üçün yazılı müraciət;

—iştirak haqqının ödənilməsi barədə bank sənədi;

—tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

—tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);

—Azərbaycan Respublikasında vergilərə və digər icbari

Azercell III Buktreyler Festivalına dəstək verir

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imza atan Azercell Telekom bu dəfə ölkəmizdə keçirilən III Buktreyler Festivalına dəstək verir.

Şirkət Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanıdın” deyə Buktreyler Festivalının təşkilatı qismində iştirak edir. Kitab və mütaliənin cəmiyyətimizdə təbliği, maarifləndirmənin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, eləcə də kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşr edilmiş (nəşr ilindən əvvəl) Azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən buktreylerlər iştirak etmək imkanı qazanırlar.



Hazırda işlərin qəbulu başa çatıb. Mükafatlandırma mərasimi mayın əvvəllərində, “Beynəlxalq Kitab Günü” ərəfində baş tutacaq müsabiqədə 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir. Müsabiqəyə təqdim olunmuş buktreylerlərdə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münasiflər heyəti qiymət verəcək.

Qeyd edək ki, mütaliənin inkişafı üçün Azercell hələ 2015-ci ildə ölkəmizdə alternativ olmayan Bookmate layihəsini təqdim edib. Bookmate - minlərlə kitab elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bookmate daxilində abunəçilərə Azərbaycan, eləcə də rus, ingilis və türk dillərindəki kitablar təqdim edilir. Sekkiz yüz əlli minlik kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür. Cəmi 3,5 AZN-lik aylıq abunə olmaqla Bookmate istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə bilərlər. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, Azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin üstünlüklərindən biri - Bookmate kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır.

Üvi QARAYEV, “Respublika”.

BİLDİRİŞ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 17aprel 2018-ci il tarixdə Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclərin (avtomatik yanğından mühafizə sistemlərinin təmiri və yenilənməsi) satın alınmasının kotirovka sorğusunu keçirir.

Ünvan: Sabunçu rayonu, Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi 155

Əlaqə telefonu: (012) 455-10-91

Tender Komissiyası.

BİLDİRİŞ

“AzerGold” QSC tərəfindən “Nəcib metal külçələrinin beynəlxalq istiqamətlərdə daşınması xidmətinin satın alınması” üçün 03 fevral 2018-ci il tarixində elan edilmiş və 08 mart 2018-ci il tarixində sənəd qəbulu müddəti uzadılmış açıq tender üzrə yətersay təmin edilmədiyi üçün ilkin sənədlərin qəbulu tarixi 30 aprel 2018-ci il saat 15.00-dək, tendere kommersiya təklifinin və təkliflərin təminatı sənədlərinin qəbulu isə 10 may 2018-ci il 15.00-dək uzadılır. Sənədlər möhürlənmiş, imzalanmış və ikitəq zərfdə olmaqla təqdim olunmalıdır. Tender üzrə təklif zərflərinin açılışı 11 may 2018-ci il tarixində saat 15.00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Rafiq Abdullayev

Tel.: 012-505-02-02

Ünvan: “AzerGold” QSC, Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H.

Tender Komissiyası.

Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Yaşayış binalarının təmir işləri
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Goranboy Rayon Dəliməmmədli şəhər T.Əkəbəri küçəsi 18, (əlaqələndirici: Samir Rəhimov, telefon: (02224) 6-13-68) ünvanından ala bilərlər.

İştirak haqqı
Lot 1 - 50 (əlli) manat
Hesab: AZ51AIB32051019445000201150
VÖEN: 6100026981
Bank: Goranboy "Kapital Bank"
Kodu: 200509
VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944
S.W.I.F.T. BIKAIIBAZ 2 X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -tenderdə iştirak etmək üçün yazılı müraciət;
 -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
 -tender təklifi dəyərinin 1 faizi həcmində

bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
 -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 -İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 -İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 -İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 -İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
 -digər sənədlər.

Sənədləri Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilədə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 may 2018-ci il saat 14:00 tarixinədə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2018-ci il saat 17:00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 25 may 2018-ci il saat 15:00 tarixində açılaçaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

BİLDİRİŞ

"Azərişiq" ASC 2018-ci ildə 110/35/6 kV-luq "Beyləqan", "Balakən" və "Ağstafa" yarımstansiyalarının tikintisi və avadanlıqlarının quraşdırılması" üzrə işlərin satın alınmasına üçün keçiriləcək açıq tenderə dair 31.03.2018-ci il tarixində verilmiş elanda "Balakən" yarımstansiyasının adı səhv göstərilmişdir. Həmin tenderin adı "Azərişiq" ASC 2018-ci ildə 110/35/6 kV-luq "Beyləqan", "Bakı ETK-4" və "Ağstafa" yarımstansiyalarının tikintisi və avadanlıqlarının quraşdırılması" kimi qəbul edilsin.

"AZƏRİŞİQ" ASC-nin
TENDER KOMİSSİYASI.

Şəmkir Kommunal Müəssisələri Kombinatı

KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Mal-materialların alınması

Ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 12

Tender Komissiyası.

Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:
LOT-1. Meşgullük mərkəzində çalışan 600 nəfər işçilərin xüsusi geyimlərlə təmin olunması
LOT-2. Meşgullük mərkəzində çalışan 600 nəfər işçilərin təsərrüfat malları ilə təmin olunması
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
 Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Qaraquxur qəsəbəsi, Ə.Mehbalyev küçəsi 3 ünvanından ala bilərlər.

İştirak haqqı hər lot üzrə 200.00 manat
Suraxanı MKTB
VÖEN: 1900086671
Hesab №:
AZ70IBAZ38090019449338232214
ABB Suraxanı filialı
Kod: 805250
M/H: AZ03NABZ01350100000000002944
VÖEN: 9900001881 IBAZAZ 2X
Əlaqələndirici şəxs: Əhmədov İbadulla İmran oğlu
Telefon: (050) 317-88-09
Ünvan: Qaraquxur qəsəbəsi, Ə.Mehbalyev küçəsi 3
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender Komissiyası.

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC-in "Azadlıq", "20 Yanvar" və "Əhmədli" stansiyalarında aluminium profildən köşklərin hazırlanır quraşdırılması işləri üçün "Kotirovka sorğusu" üsulu ilə satın alınmasına dair müsabiqədə "Kaspian Standart CO" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 13.03.2018-ci il tarixdə ƏDV daxil 34 517,56 (otuz dörd min beş yüz on yeddi manat 56 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

"Bakı Metropoliteni" QSC-nin
Tender Komissiyası.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində

"Sumqayıt Bulvar" MMC

ACIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:
Lot 1 - Abadlıq işləri (bulvar ərazisi üçün müxtəlif növ ağac və kol bitkiləri, mövsümi güllərin alınması)

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Bulvar küçəsi 58 (Əlaqələndirici şəxs: Şahin Mehdiyev, telefon: (018) 655-04-75) ünvanından ala bilərlər.

İştirak haqqı
Lot -1 100 manat
H/Hesab:
AZ58GUNA40060038757000000001
VÖEN: 2904286811
Bank: "Günay Bank" ASC
Kodu: 512714
VÖEN: 1700028531
M/Hesab: AZ25NABZ01350100000000047944
S.W.I.F.T: GUNAAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
 4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60

bank günü qüvvədə olmalıdır);
 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

10. Digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dilədə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15 may 2018-ci il tarixdə, saat 17:00-dək, tender təklifi və bank təminatını isə 2 nüsxədə (əsl və surəti) imzalanmış, möhürlənmiş ikiqat zərfdə 25 may 2018-ci il tarixdə, saat 18:00-dək Sumqayıt şəhəri, Bulvar küçəsi 58 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 may 2018-ci il tarixdə, saat 10:00-da Sumqayıt şəhəri, Bulvar küçəsi 58 ünvanında açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:
LOT-1. Meşgullük mərkəzində çalışan 900 nəfər işçilərin xüsusi geyimlərlə təmin olunması
LOT-2. Meşgullük mərkəzində çalışan 900 nəfər işçilərin təsərrüfat malları ilə təmin olunması
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küç. 10 ünvanından ala bilərlər.

İştirak haqqı hər lot üzrə 200.00 manat
Kapital Bank Binəqədi filialı
Kod: 200156
VÖEN: 9900003611
M/H: AZ37NABZ0135010000000001944
AIBAZ22X
Təşkilat: Binəqədi rayon MKTB
H/H: AZ45AIB33010019441500223115
VÖEN: 1000304361
Əlaqələndirici şəxs: Əliyev Vəli
Telefon: 447-21-32
Ünvan: Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küç.10
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -tenderdə iştirak etmək üçün ərizə;
 -tender təklifi qiymətinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
 -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
 -İddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 -İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, işlərin yerinə yetirilməsi üçün analoji işlərdə təcrübəsi.
 -İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
 -İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 22 may 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 31 may 2018-ci il saat 17:00-dək təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Təkliflər 1 iyun 2018-ci il saat 16:00-da qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

"Azərmarka" MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:
Lot-1. Poçt zərflərinin alınması
Lot-2. Xüsusi çap məhsulları.
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki, maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Hər lot üzrə iştirak haqqı 100 (yüz) manat.

Tel.: 598-49-01. İlqar Hüseynov
 İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Müəssisənin adı: "Azərmarka" MMC
Ünvan: Bakı ş., Droqal döngəsi, 702 məhəllə
VÖEN: 1400369151
Hesab/n
AZ79AZPO91015461200420100054
Bankın adı: "Azərpoçt" MMC PF-1
Kodu: 691011
VÖEN: 99000337711
Müxbir/h
AZ76NABZ01350100000000094944
S.W.I.F.T. BIK: AZPOAZ-22
Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702-ci məhəllə.

nesimirayonicrahakimiyeti@mail.ru
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -tenderdə iştirak etmək üçün ərizə;
 -tenderdə iştirak haqqının ödənilməsi

barədə bank sənədi;
 -tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
 -tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
 -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
 -İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
 -İddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
 -İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
 -İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 7 may 2018-ci il saat 18:00-a qədər, iş qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 16 may 2018-ci il tarixdə saat 18:00-a qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 17 may 2018-ci il tarixdə saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılaçaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender Komissiyası.

Azərbaycan Texniki Universiteti

AÇIQ TENDER ELAN EDİR

Tender 3 Lot üzrə keçirilir.
Lot-1. Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər.

Lot-2. Abadlaşdırma xidmətləri haqqında ödənilməsi.

Lot-3. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri.

Tender iştirakçıları öz tender təkliflərini imzalanmış, möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lotlar üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Lot-1 — 300
Lot-2 — 300
Lot-3 — 300
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti-25. Telefon: əlaqələndirici şəxs

Hesab:
AZ12AIB33070019443307884103
VÖEN: 1300231171
Hesab: Kapital Bank ASC Yasamal filialı
Kodu: 200037
VÖEN (bank): 9900003611
M/H: AZ37NABZ0135010000000001944
S.W.I.F.T AIBAZ 2X
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -tenderdə iştirak etmək üçün ərizə;
 -tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
 -tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən

sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunur. Bank təminatını tender zərflərdə təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirməyə buraxılmaz;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından);

-İddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının son 1 ilə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İşləri yerinə yetirmək və xidmətləri göstərmək üçün analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadrlar imkanları haqqında rəsmi məlumat, müəssisəsinin müvafiq uyğunluq sertifikatının olması;

-İddiaçının tam adı, hüquqi statusu, qeydiyyat keçdiyi ölkə və rekvizitləri barədə məlumat;

-İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər və müəssisənin nizamnaməsi.

İddiaçılar tələb olunan sənədləri bir nüsxədə hazırlayıb tenderdə iştirak etmək üçün ərizə ilə birlikdə 01.05.2018-ci il tarixdə 12:00-dək, tender təkliflərini isə bank təminatı ilə birlikdə iki nüsxədə (əsl və surəti) 10.05.2018-ci il tarixdə saat 12:00-dək ikiqat zərflərdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, H.Cavid prospekti -25-də yerləşən II saylı tədris binasının 3-cü mərtəbəsinə yerləşən Tender Komissiyasına təqdim etməlidirlər (otaq N-306, tel.: 012-438-94-50; mob. 050-613-65-53).

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri 16.05.2018-ci il tarixində saat 11:00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

AZTU-nun Tender Komissiyası.

BİLDİRİŞ

"AzerGold" QSC-nin 19 fevral 2018-ci il tarixində Çovdar Filiz Emalı Sahəsində mövcud olan generatorlar üçün servis xidmətinin satın alınması məqsədi ilə keçirdiyi Açıq Tenderdə Parts Supply and Services MMC qalib gəlmişdir.

Tender Komissiyası.

BİLDİRİŞ

"AzerGold" QSC-nin 15 mart 2018-ci il tarixində Çovdar Filiz Emalı Sahəsində mövcud olan generatorlar üçün servis xidmətinin satın alınması məqsədi ilə keçirdiyi Açıq Tenderdə Parts Supply and Services MMC qalib gəlmişdir.

Tender Komissiyası.

2018-ci il iyun ayının 14-də saat 11:00-da "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Göygöl şəhəri, H.Əliyev pr.2

Yığıncağın gündəliyi:

1. 2017-ci il üzrə maliyyə hesabatının dinlənilməsi

Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla həftənin bazar ertəsi-cümə günləri saat 14:00-dan 18:00-dək "Göygöl Şərab Zavodu" açıq səhmdar cəmiyyətinin mühasibatlığında tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqlənən sənədə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiqləyən sənədə) iştirakı vacibdir.

"Göygöl Şərab Zavodu" ASC-nin rəhbərliyi.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir:
Lot-1. Dəfərxana və təsərrüfat xərcləri
Lot-2. Sair xərclər
 Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar.

TƏKRAR

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot 1: “Aztelekom” MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan 7000 (yeddi min) ədəd 6,5 metrlik anti-septik maddə ilə hopdurulmuş ağac dirəklərin satın alınması
 Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
 Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev tel: 012 344 00 00 (372); e-mail: faiq.mustafayev@aztelekom.az) ünvanından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı: 2000 (iki min) AZN
 Müəssisənin adı: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
 “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
 Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
 Müəssisənin VÖEN-i:9900038501
 Ünvan: AZ1122, Bakı şəh, Tbilisi prospekti-187
 Bankın adı: Azerpoçt MMC PF 1
 Kodu: 691011
 Bankın VÖEN-i: 9900037711
 Müxbir hesab: AZ76NABZ 0135010000000094944
 S.W.I.F.T BIK: AZPOAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);*
- *Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);*
- *Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;*
- *İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;*
- *İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *Tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarname) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;*

“Bakı Metropoliteni” QSC KOTİROVKA SORĞUSU ELAN EDİR

“Bakı Metropoliteni” QSC üzrə keçirilən və digər tədbirlərdə istifadə olunan güllərin satın alınmasına dair tenderin “Kotirovka Sorğusu” üsulu ilə keçirilməsi niyyətindədir

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13.04.2018-ci il saat 18.00 tarixinədək qəbul olunur.

Təklifi 16.04.2018-ci il tarixində saat 15:00-da açılacaqdır.

Ünvan: *Bakı ş., M.Refilli 20*

Tel.: *(012) 490-00-00*

Əlaqələndirici şəxs: *İlqar Qasımov.*

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi 2018-ci il üçün cari təmir ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

TƏKRAR

Tender 1 LOT üzrə keçirilir.
221320 - Cari təmir

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yuxarıda göstərilən işlər üzrə öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlanmış zərfdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir: *yüksək keyfiyyət, aşağı qiymət və müqavilənin vaxtında yerinə yetirilməsi.*

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
 Tenderdə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs: *Əgəyev Nazim* Telefon: 5-22-73 (N.Nərimanov küç. 01, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi)

Tenderdə iştirak etmək istəyənlər LOT üçün əsas şərtlər toplusunu aşağıdakı məbləği köçürdükdən sonra yuxarıda göstərilən ünvanından ala bilərlər.

Iştirak haqqı - LOT üçün 50,00 manatdır
Təşkilat: Xaçmaz YXO

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi.

Hesab:
AZ79CTRE00000000000002174603

Büdcə təsnifatı: 2174603

Büdcə səviyyəsi: 1

İqtisadi Təsnifat: 142340

VÖEN: 7701750281

Bank: “Dövlət Xəzinədarlığı Agentliyi”

Kod: 210005

VÖEN: 140155071

Müxbir Hesab:
AZ41NABZ01360100000000003944

S.W.I.F.T. BIK-CTREAZ 22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*

- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*

- *İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

- *İddiaçının son bir ildəki maliyyə vəziyyəti*

haqqında bank arayışı;

- *İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;*

- *tender təklifi (tender zərfləri açıldıqdan sonra 30 bank günü qüvvədə olmalıdır).*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surət) tərtib olunmalıdır (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 3 may 2018-ci il saat 17:00-dək, tender təkliflərini və bank təminatlarını isə 14 may 2018-ci il saat 17:00-dək təqdim edə bilərlər. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul ediləcəkdir.

İddiaçılarn təklifləri 15 may 2018-ci il tarixində saat 11:00-da Xaçmaz şəhəri, N.Nərimanov küç. 01 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

TƏKRAR

Şəki Rayon Mərkəzi Xəstəxanası AÇIQ TENDER ELAN EDİR

Tender 6 (altı) lot üzrə keçirilir.
LOT-1. Dəftərxana ləvazimatı və təsərrüfat malları

LOT-2. İdarənin digər xərcləri

LOT-3. Yumşaq inventar

LOT-4. Bərk inventar

LOT-5. Avadanlıq

LOT-6. Digər maşın və avadanlıq

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tender əsas şərtlər toplusunu Şəki şəhəri, S.Mümtaz 2 ünvanından ala bilərlər.

LOT-1 – 150 manat

LOT-2 – 150 manat

LOT-3 – 150 manat

LOT-4 – 500 manat

LOT-5 – 150 manat

LOT-6 – 150 manat

Ünvan: *Şəki şəhəri, S.Mümtaz 2*

Əlaqələndirici şəxs: *Kərimov Nüsrət Musa oğlu*

Tel.: (044) 277-15-64

“Kapital Bank”ın Şəki filiali

Kod: 20073

VÖEN: 3000104011

MH:
AZ37NABZ0135010000000001944

H/H: AZ27AIB320510194460020160

VÖEN: 3000100721

SWIFT AIBAZ 2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

—*tenderdə iştirak etmək üçün ərizə;*

—*tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);*

—*Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;*

—*İddiaçının son bir ildəki maliyyə vəziyyəti*

Tender Komissiyası.

TƏKRAR

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot 1: “Aztelekom” MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan 30720 port tutumlu DSLAM avadanlıqlarının satın alınması
 Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
 Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev tel: 012 344 00 00 (372); e-mail: faiq.mustafayev@aztelekom.az) ünvanından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı: 1500 (bir min beş yüz) AZN
 Müəssisənin adı: Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
 “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
 Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
 Müəssisənin VÖEN-i:9900038501
 Ünvan: AZ1122, Bakı şəh, Tbilisi prospekti-187
 Bankın adı: Azerpoçt MMC PF 1
 Kodu: 691011
 Bankın VÖEN-i: 9900037711
 Müxbir hesab: AZ76NABZ 01350100000000094944
 S.W.I.F.T BIK: AZPOAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);*
- *Tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);*
- *Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;*
- *İddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;*
- *İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *Tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarname) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;*

Bakı şəhəri, Xətai rayonu, Ç.Şixlinski küçəsi ev 54, mənzil 6 ünvanında yaşayan Məmmədzadə Nicat Ənvər oğlunun adına verilmiş Abşeron rayonu, Masazir kəndində yerləşən 0,04 ha torpaq sahəsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayon və ya Şəhər Torpaq Hərrac və Müsəbiqə Komissiyasının 22 yanvar 2015-ci il tarixli protokol və şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

İsmayilov Namiq Mehdixan oğlunun adına Bakı şəh., Nərimanov ray., Fətələ xan Xoyski 210A pr. yerləşən qeyri-yaşayış sahəsinə verilən çıxarış itdiyi üçün etibarsız sayılır.

Kərimova Aynurə Qəzənfər qızına məxsus çək kitabçası (142101-dən başlayan və 142200-də bitən 99 ədəd çək vərəqi olan) itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.01.2015-ci il tarixdə “Kometa-T” MMC-nin adına verilmiş seriya RX 0567676 nömrəli torpaq sahəsinin (ünvan: Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32) “Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ı və 09.01.2015-ci il tarixdə “Kometa-T” MMC-nin adına verilmiş seriya AA 068674 nömrəli torpaq sahəsinin (ünvan: Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32) torpaq sahəsinin planı və ölçüsü” itdiyi üçün etibarsız sayılır.

Bədirxanlı Elşən Şahin oğluna Qərbi Kəsp Universiteti tərəfindən verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Lənkəran rayon aqrar islahat komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə Qumbası kəndində Həbibov Adil Qərəbəli oğluna verilmiş Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı (JN 0074; KOD 80202028) itdiyi üçün etibarsız sayılır.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Müfəttişliyi tərəfindən 2017-ci ilin aprel ayında Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin sakini Məmmədov Mürtvəz İzzət oğluna verilmiş AA N 15792 nömrəli texniki talon itdiyi üçün etibarsız sayılır.

Məmmədova Günay İlahim qızının adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarış itdiyi üçün etibarsız sayılır (ünvan: Bakı şəh., Binəqədi r-nu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, b.59K, mənzil-393).

ALLAH RƏHMƏT ELƏSİN

“Respublika” qəzetinin baş redaktoru, professor Teymur Əhmədov və redaksiyanın kollektivi “Azərişqi” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə, anası

MƏHRUZƏ xanımın vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və idarənin kollektivi Səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Texniki Universitetinin rektorluğu və Həmkarlar İttifaqı Komitəsi İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti

ƏLİ İDRİS oğlu ŞİRİNOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Azərbaycan Elmi-Tədqiqat Layihə İnstitutunun kollektivi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultan Zakir İmran oğluna, atası SOLTANOV İMRAN DARAB oğlunun vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini, Respublikanın Baş Dövlət Sanitariya həkimi ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi tanınmış səhiyyə xadimi, “Səhiyyə Əlaçısı”, “Tərəqqi” medallı və 3-cü dərəcəli “Vətəna xidmətə görə” orden ilə təltif edilmiş səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və yaxınlarına dərin hüznə başsağlığı verir.

6 nömrəli Uşaq Somatik Sanatoriyaının rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Respublika Baş Dövlət Sanitariya həkimi ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov Azərbaycan Respublikası səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

“Respublika Perinatal Mərkəzi” kollektivi, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi və kollektivi səhiyyə nazirinin müavini ABBAS VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verirlər.

Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva və idarənin kollektivi 6 saylı şəhər poliklinikasının baş həkimi

BƏXTİYAR HƏSƏNOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

Səbail Rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İsmayilov Abbasqulu və kollektivi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini ABBAS SOLTAN oğlu VƏLİBƏYOVUN vəfatından kədərəndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verirlər.

● Redaksiyanın telefonları:	
İqtisadiyyat və islahatlar redaksiyası:539-95-51;	Xəbərlər redaksiyası: 538-61-02;
Siyasət, ictimai problemlər və analitik təhlil redaksiyası: 538-55-20;	İctimai rəy və sosial problemlər redaksiyası: 539-95-51; 538-43-41 tel/faks;
Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-95-51;	Qəbul otağı: 538-25-70;
Humanitar siyasət redaksiyası:539-26-18;	Katiblik: 539-26-18;
	Reklam və elan xidməti: 441-20-23.



● Redaksiyanın ünvanı:		Məsul növbətçi	
AZ1073, Bakı	Mətbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.	İndeks	0240
E-mail: resp@azdata.net	www.respublica-news.az	Tiraj	4292
“Respublika” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.	Qeydiyyat № 7.	Sifariş	023
		Qəzetin satış qiyməti	40 qəpik
			● Çapa imzalanmışdır
			09.04.2018